

## Gün Gündəş Oğlunun Nağılı

Əzizə Cəfərzadə

© Əzizə Cəfərzadə. Anamın Nağılları. 1982.

Biri var idi, biri yox idi, allahın bəndəsi çox idi. Qəndahar vilayətində bir padşah var idi. Bu padşahın bir cüt əkiz oğlu var idi. Oğlanlar böyüüb boy-a-başa çatanda, padşah arayıb-axtarıb bir cüt əkiz bacı tapdı, oğlanlarını bu əkiz bacılara evləndirdi.

Günlərin bir günündə padşah əcəl şərbətinin içməyin yaxınlaşdığını başa düşdü.

Oğlanlarını yanına çağırıb onlara vəsiyyət elədi, dedi:

—Balalarım, ömür karvanım yolu başa vurub, gedəriyəm. Məndən sonra bir-birinizdən muğayat olun.

O, üzünü vəzir-vəkilinə tutub dedi:

—Siz allah yanında şahid olun: bütün var-dövlətimi bu iki balama qoyub gedirəm.

Bacardığımı onlardan əsirgəməmişəm. Nadir oğlum qılınc vurmaqda nə tökmüşəmsə, onu götürüb—onu özünüzə padşah tikin. Qadir oğlum fikrinə kitaba-dəftərə verib, ağıl-kamal iyiyəsi olub, onu da vəzir qoyun.

Vəzir, vəkil və sərkərdələr padşaha əhd-peyman verdilər, qılıncından öpüb, Nadirə beyət elədilər. Sonra da padşah oğlanlarına da dedi:

—Bir-birinizə can-deyib, can eşidin. Bir-birinizdən muğayat olun. Bir olsaz, heç kim sizi yeyə bilməz.

Bundan sonra padşah ömrünü balalarına tapşırıb, dünyaya göz yumdu. Vəzir, vəkil və oğlanları padşahi yudurtdular, kəfn-dəfn elədilər, qırx gün, qırx gecə yasını tutdular. Bütün rəiyyət qara geyindi. Ələmlər qara boyandı. Qırx günün tamamında cavan Nadir padşah tacını başına qoyub, ölkəni qardaşı Qadir vəzirlə birlikdə dolandırmağa başladı.

Ay ötdü, illər keçdi. Hər iki qardaş can bir qəlbədə ömür sürdü. Bunlardan dünyaya övladlar gəldi. Nadir padşahın yeddi oğlu, Qabil vəzirin yeddi qızı oldu. Uşaqlar bir yerdə bacı qardaş təki böyükür, dayədən mollaya, molladan lələyə keçirdilər. Oğlanlar kimi qızlar da hər biri bir işdə əmiləri oğlanlarından geri durmayıb, qılınc vurmaq, əmud, şəspər atmaq öyrənirdilər.

Nadir şah oğlanlarına baxıb fərəhlənirdi. Hər gün sübh vaxtı həyətə çıxanda, qardaşı Qadir vəzirə rast olan kimi onu zarafatla belə salamlayırdı:

—Salam əleyküm, yeddi qancıq atası!

Qadir vəzir bir söz deməsə də, qardaşının ürəyinə dəyməsə də, bu sözdən çox geri düşürdü, inciyirdi. Amma üzə vurmurdu.

Qadir vəzir günü-gündən saralır, qəm dəryasına qərq olurdu. Onun yeddi qızından ən kiçiyi Sahibə-Soltan adında çox mazarat bir qız idi. Bütün elmləri tamama yetirmişdi. Çox hazırlıq, bilikli qız idi. Gözündən tük də yayılmazdı. Axır vaxtlar atasının qəm dəryasına qərq olduğunu görürdü. Bir səhər yenə də qardaşından “Salam əleyküm yeddi qancıq atası” sözlərini eşidən Qadir vəzir qanıqara halda evə qayıtdı. Divanxanaya gedə də bilmədi. Evə girəndə Sahibə-Soltan atmasını çox bikef görüb soruşdu:

—Ata can, niyə bikefsən, nə dərdin var?

Ata dedi:

—Dedim nə faydası, ay qızım?

Qız bic-bic gülüb dedi:

—Atayı-mehriban, özün demisən ki, ağıl ağıldan üstün olar. Kim bilir, bəlkə allah taala aqlıma elə bir fikir gətirdi ki, dərdinə əlac eləyə bildik?!

Oğulsuzluq dərdi kişinin belini əymışdı. Ürəyi qana dönə-dönə dərdini qızına açıb danışdı:

—Əmin hər gün mənə tənə vurur bala,—dedi,—yaman incimişəm ondan.

Sahibə-Soltan gülümsədi:

—Ata can,—dedi, əmimdən incimə. O çox dərinə gedən adam deyil. Qılınc işlədər, ağıl işlətməz. Bəs sən öz böyük aqlınla bu hasand şeyi niyə çətinə salmışan?

Qadir vəzir təəccüblə qızına baxdı:

—Day bunun harası hasand oldu? Oğlum yoxdu da.

Qız genə də güldü:

—Ata, sən bir ölkənin ağılbənd vəzirisən, dünya görmüsən, əmimdən incimə! Bu dəfə o sənə elə deyəndə, sən də cavab ver, de ki: “Əleykəssalam, yeddi köpək atası.” Dalıyan işin yoxdu.

Səhər oldu, üzünüzə xoş səhərlər açılsın. Qadir vəzir divanxananın həyətinə yol aldı. Elə qapıdan girhagirdə Nadir padşah onu salamladı:

—Salam əleyküm, yeddi qancıq atası!

Qadir vəzir də əlüstü cavab verdi:

—Əleyküməssalam, yeddi köpək atası!

Qardaşından bu sözü eşidən kimi Nadir şah duruxdu, bir söz demədi. Day o gündən qardaşı Qadir vəzirə sataşmağı da qatlayıb qoydu bir yana. Qardaşlar şad-xürrəm yaşıdilar.

Ay keçdi, il ötdü. Bir gün Nadir padşah azarladı. Həkimlər ona nə qədər dava-dərman verdilərsə də əlac olmadı. Qadir vəzir ölkəyə car çəkdi, dedi:  
—Hər kim padşahımızın dərdini tapsa, ona əlac eləyə bilsə, onu dünya malından qani eləyəcəm.

Həkimlər, türkəçarəcilər, həcmətçilər, əttarlar saraya ayaq açdı. Sarayın darvazası bağlanmadı. Kim gəlib desə həkiməm, o saatdaca Qadir vəzirin yanına aparıldılar. Amma genə də padşahın dərdini tapıb, əlacını eləyən olmadı. Bir gün saraya dünyagörmüş bir qoca gəldi. Padşahın rənginə, dırnaqlarına, göz qapaqlarına baxıb dedi:

—Bu dərdin dərmanı narincnan turuncun suyudu. Qəndahardan iki aylıq yolda Yanan dağlar diyarı var. O diyarın Gün Günəş oğlu adında cavan bir padşahi var. Həmin padşahın başı buluddan, ayağı dəryadan nəm çəkən sarayının dalında iki bağı var. Birində qızılğullar bitir. O birisində narinc-turunc yetişir. Hərgah bir igid çıxsa, gedib narinc-turunc gətirsə, padşah sappasağ sağalacaq. Azarı-bezəri qalmayacaq. Amma nə işsə Gün Günəş oğlu bağından hələ heç kimə bir dənə də narinc, nə də turunc verib. Hələm o bağın barısı buluda, özülü dəryaya söykənən hasarını aşa bilən olmayıb.

Qoca bu sözləri deyəndə Nadir padşahın oğlanları yanındaydı. Əvvəlcə böyük oğlan gəlib ədəb məqamında durdu, qollarını qul kimi sinəsində çarpzadı:

—Atayı-mehriban, izin ver, gedim səninçün Gün Günəş oğlunun bağından narinc-turunc gətirim.

Atası zariya-zariya dedi:

—İzindi.

Oğlan başdan geyindi, ayaqdan qifillandi. Tamam cılıxa poladdan zirehə qütəvvər oldu. Əmud, qılınc qurşadı, nizə-şəşpər götürdü. Atını yəhərlətdirib mindi. “Ağamı allah saxlasın” deyib Gün Günəş oğlunun diyarına tərəf üz qoydu. Oğlan getməkdə olsun, sizə kimdən deyim, Qadir vəzirdən. Qadir vəzir qardaşı oğlanlarının boş adam olduqlarını bildirdi. Özünün yaşı qılınc qurşanmaq yaşı deyildi: odur ki, qardaşı Nadir padşahdan xəlvət vəzir-vəkilə, sərkərdələrə xəbər elədi, “padşahı istəyən getsin, Gün Günəş oğlunun bağından dərman gətirsin” dedi. Bəlkə bir igid çıxa bu qorxulu xətərli yoldan istəkli qardaşı üçün dərman gətirə.

Vaxt tamam oldu, Nadir padşahın böyük oğlu səfərdən gəlib çıxmadi. İkinci oğlu atasının yanına gəlib, ədəb qaydalarını yerinə yetirdi. Qardaşının dalınca getməyə, narinc-turunc gətirməyə izin istədi. Padşah izin verdi. Bu da getdi, genə vaxt ötdü, bundan da xəbər ətə çıxmadi. Belə-belə padşahın yeddi oğlunun yeddisi də bir-birinin dalınca səfərə yollandi. Yeddisi də xəbərsiz-ətərsiz itdi. Heç birindən səs-soraq çıxmadi.

Nadir padşahın hali gündən-günə pisləşirdi.

Oğlanlarının da itməyi üstəlik ona bir dərd olmuşdu. Gecə-gündüz ah-zarından, sızılıtsından ürək oycalanırdı. Qadir də qardaşına baxırdı, amanı kəsilirdi. Bu dəfə o, camaata car çəkirdi: "Hər kim gedib şahzadələrdən bir xəbər gətirsə ənam alacaq."

Bir gün səhər vəzirin qızı Sahibə-Soltan cəngavər libasına qütəvvər olub, qılıncını belinə taxdı, əmisinin hüzuruna gəldi, ədəb salamını yerinə yetirib dedi:

—Əmeyi-mehriban, izin ver, gedib Gün Günəş oğlunun bağından sənə narinc-turunc gətirim. Əmim oğlanlarından da bir xəbər tutum.

Padşah zarıldı:

—Ay bala,—dedi,—əmin oğlanları kişi xeylağı ola-ola gedib bir iş qayıra bilmədilər. Özləri də xəbərsiz-ətərsiz itiblər. Sən bir tikə qız uşağı gədib neynəyəcəksən?

Qız sözünün üstündə durub dedi:

—Yox, əmi, gedəcəyəm. Yaxşısı budu, öz xoşunla razılıq ver, xeyir-dua ver mənə. Yoxsa bu səfərdən öldü var, döndü yoxdu.

Qızın atası Qadir vəzir də burdaydı. Qızının tündlüyüünü, mazarratlığını, sözündən dönməyəcəyini bilirdi. Dedi:

—Qardaş, Sahibə-Soltan şahzadə əmisi oğlanlarından artıq deyil ki! Allah mənə oğul övladı vermədi ki, sənin yolunda ağır səfərə göndərəm. Neynim, qız uşağıdı. Atan-vuran olsa da adı qızdı. Amma izin ver, qoy getsin. Allahın gözü üstündə olsun.

Nadir padşahın çarəsi kəsildi. Dedi:

—Yaxşı, qızım, get! Tanrı səfərini xətərsiz eləsin. Sağ get, salamat qayıt!

Sahibə-Soltan uzun, qulac saçlarını başına dolayıb, üstündən də bir dəbilqə geydi. Atını yəhərlətdirdi. Cəngavər palterini qaydaya saldı, niqabını üzünə çəkib atlandı. Yola düşdü. Ayaq üzəngidə, diz qabırğada günə bir mənzil, teyyi-mənazil eləmədi, gecəni gündüzə qatdı. Yol üstündəki şəhərlərdə əmisi oğlanlarından gah birinə, gah da o birinə rast oldu. Şahzadələrin əllərindən bir iş gəlməmişdi, atalarına dərman tapa bilmədiklərinə görə, xəcalət çəkib vətənlərinə qayıtmamışdilar. Biri dərziyə, biri papaqcıya, biri aşpaza, biri pinəciyə, qərəz hərəsi bir ustaya şagird olub, bu şəhərlərdə qalmışdilar. Qız şahzadələrin yerini bəlləyib yoluna davam elədi. Günlərin bir gündündə Gün Günəş oğlunun vilayətinə çatdı.

Əl altıycan Gün Günəş oğlunun xasiyyətini, ev-eşiyini, bağ-bağatının təhərini öyrənib, bir gün özünü bazara verdi. İndi o bilirdi ki, Gün Günəş oğlu qəribdost adamdı, bu gün də onun bazara tamaşaşa çıxan gündündü. Elə atın cilovunu qoluna keçirdi, bir az bazar başında dolanmamışdı ki, Gün Günəş oğlu bazara çıxdı. Gəzdi, dolandı, almasını aldı,

buyurtdurmalısını buyurtdurdu. Birdən gözü bazar başında at yedəyində gəzışən cavana sataşdı. Gördü ki, vallah, bu bir elə cavandı ki, yeməyəsən, içməyəsən, xətt-xalına, gül camalına tamaşa eləyəsən. Niqabını dəbilqə üstündən başına atıb şəhla gözləri can alır. Sahibə-Soltanın qaşları kaman kimi dartıldı, iki qaşının arasından bir ox çıxıb Gün Günəş oğlunun ürəyinə sancıldı. Gün Günəş oğlunun quşu bu cavana qondu. Həlbət ki, onun qız olmağını bilmədi. Yaxınlaşdı. Bacısı-qardaşı yox idi. Elə bildi ki, ürəyində oyanan məhəbbət qardaş tamarzısı olmağındandı. Gəlib “oğlanın” bərabərində durdu. Salam-əleykdən sonra soruşdu:

—Adın nədi, qardaş, kimsən, nəkarasan?

—Adım Rüstəm pəhləvəndi, özüm də Qəndahardan gəlmisəm, qəribəm. Allah qonağıyam.

—Allah qəriblərin dayağıdı. Allaha da qurban olum, onun qonağına da. Buyur bizə gedək. Qonağım ol.

Qızın istəyi də bu idi. Öz-özünə dedi: “Ay allah, nə yaxşı oldu? Nə yoğurdum, nə yapdım, hazırca kökə təpdim. Bu şirin oğlandı, namxuda, göz dəyməsin.”

Bir-birinə qoşulub Gün Günəş oğlunun sarayına yola düşdülər.

İçəri girən kimi atları nökərlərə verib evə keçdilər. Gün Günəş oğlu “Rüstəmi” anasının yanına gətirdi, dedi:

—Ay ana, tanış ol, bu mənim təzə qardaşlığımı. Qəribdi, irast olub gətirdim, amma məhəbbəti ürəyimə elə düşüb ki, elə bil bir saat deyil, anadan olandan tanıyıram onu.

Arvad qərib qonağa xoşgəldin elədi, sonra da oğluna dedi:

—Allah qardaşlığınıza başacan eləsin, bala.

Göydə ağ daş.

Yerdə ağ daş,

Ağ daş, qara daş

Siz oldunuz siğə qardaş.

İndi keçin oturun, allahın verdiyindən, bəndənin bişirdiyindən yeyin-için, könlünüz həmişə şad, damağınız da çağ olsun.

Sahibə-Soltan dil-tavazlı arvadın əlindən öpdü, qayıdırıb döşündən öpdü, dedi:

—Ana, həmişə süfrəniz açıq olsun, nənəm demişkən suyunuz sərin, çörəyiniz isti olsun.

Onlar keçib oturdular, yedilər, içdilər. Nərdtaxta aralığa gəldi. Sahibə-Soltan xanım həmişə atası ilə, şahzadə əmioğlanları ilə nərd oynamışdı. Yaxşı bacarırdı. Nərdin leylacını axtarındı, əlinə keçmirdi. Elə Gün Günəş oğlu da öz vilayətində yaxşı nərd oynayanlardan biri idi. Amma indi əli gətirmirdi. Gözü-könlü təzə dostu “Rüstəm”də qalmışdı. Əməlli oynaya bilmirdi. Odu ki, bir-iki tas uduzandan sonra dedi:

—Qardaş, yol gəlmisən, yorğunsan, gecə də keçir. Tənbəl deyib: “Yatmaq da ibadətdəndi.” Gəl yixilib yataq.

Onlar yerlərinə girib yatdılar. Səhər Gün Günəş oğlu yuxudan oyandı. Gecəni o ki, var o üz-bu üz çevrilib əməlli yatmamışdı. Onun ürəyində nəsə bir şübhə baş qaldırmışdı. Nərd oynadıqca qərib qonağın əlinə fikir vermişdi. İndi oyanan kimi dostunun yatacağına baxdı. Onu yerində görmədi, cəld geyinib anasının yanına gəldi:

—Ana can, qardaşlığım hanı?

Arvad dedi:

—A bala, qardaşığın nə yaxşı sübəhxiz—yuxudan tez duran cavanmış. İt qurddan seçilməzdən durub əl-üzünü yuyub keçib bağa, gəzir özüyün.

Gün Günəş oğlu şübhələrini anasına açdı:

—Ana can, qonağa bir yaxşı fikir verdinmi? Deyəsən, o, qızdı axı!

Arvad təəccübləndi:

—Nə danışırsan, ay bala?! Elə iş olmaz! Oğlandı.

—Yox, ana, vallah.

Barmağı üzük yeridi,

Qolu bilərzik yeridi.

Ana can, qonağım qızdı.

Anası cavab verdi:

—Neynək, oğul! İndi ki ürəyinə gəlib, yoxla! Gedin bu gün narinc-turunc bağında nişangah qoyun, ox atın! Oxu səninkindən uzağa getsə, mən haqqam. Səninki uzağa getsə—sən haqsan.

Nahardan sonra Gün Günəş oğlu dedi:

—Rüstəm qardaş, gəlsənə bu gün gedək narinc-turunc bağında bir nişangah qoyub, ox ataq. Görək kim hünərlidi.

Qız ta bayaq razılaşdı. Bağı görmək, narinc-turuncun yerini bəlləməkçün əlinə fürsət düşmüdü. Qız məsələsinə arif idi, alüstü başa düşdü ki, Gün Günəş oğlu ondan şübhələnib, sınamaq istəyir. Amma özünə də arxayın idi. Odu ki, cavab verdi:

—Neynək, ox ataq deyirsən, gedək ataq.

Onda narinc-turunc bağına gəldilər. Nişangah qoyub ox atdilar. Gün Günəş oğlu baxıb gördü ki, nə? Rüstəm qardaşının oxu onunkundan da bir yarımla ağaç uzağa düşüb.

Evə qayıdan kimi anası soruşdu:

—Necə oldu, ay bala, kimin oxu uzaq düşdü?

—Onunku, qardaşlığımınkı, ay ana!

—Gördün, bala, demədim oğlandı?

Gün Günəş oğlu fikirli-fikirli cavab verdi:

Yox, ana, vallah, barmağı üzük yeridi,

Qolu bilərzik yeridi.

Qonağım qızdı.

Arvad bir az fikirləşib dedi:

—Bilirsən nə var, bala? Bu gecə yerinizi gül bağında salacağam. Yatarsınız. Səhər onun yatdığı güllər soluxmuş olsa—qızdı, tərtəzə qalsa—oğlan. Qız canı hərarətli olar, gülü tez soluxdurar.

Ana-bala razılaşdılar. Gün Günəş oğlu ilə qardaşlığı axşamacan seyrəngahları gəzdilər, ov ovladılar, quş quşladılar, hər atanda da “Rüstəm” qardaşın oxu boş'a getmirdi. Axşam düşdü. Onlar evə qayıdırıb şam elədilər. Anası dedi:

—Balalarım, cavan adamsız, bürkü otaqda yatmayıñ. Yerinizi gül bağında salmışam.

Döşəklərinizə qızıl gül ləçəkləri səpmişəm. Ətirli behiştdi indi bağ. Gedin yatin özünüzün.

Sahibə-Soltan xanım əlüstü məsələni başa düşdü. Bildi ki, oxu uzaq getməynən şübhədən çıxmayıb. Genə də onu imtahana çəkirlər. Ağılbənd qız idi axı! Belə şeylərdə onu xam salmaq olmazdi. Bağa gəldilər. Yerlərinə girib yatdilar. Gün Günəş oğlu dünən gecəni pis yatmışdı deyə bu gecə yerinə girən kimi xurt düşdü, yuxuya getdi. Amma qız yatmadı. Ağılbənd qız bildi ki, bundan yaxşı fürsət olmaz. Odur ki, barını aşib, narinc-turunc bağına keçdi. Səhər bələdlədiyi narinc-turuncdan dərib heybəsinə doldurdu, bəlli yerdə gizlətdi. Sonra da qayıdırıb yorğanına büründü; döşəkcənin böyründə mürgülədi. Səhərəcən döşəyinə səpilmiş güllərin üstünə uzanmadı. Sübh üzünüzə xeyirə açılsın, səhər olan kimi Gün Günəş oğlundan da əvvəl geyinib-keçindi, siqə qardaşlığını da oyatdı:

—Dur, ay qardaş, gün üstünə düşür.

Onlar bağdan çıxaçıxdı arvad özünü yetirdi, yorğan-döşəyə baxıb oğlunu xəlvətə çekdi:

—Bir bax, ay bala? Onun yerinə səpdiyim güllər səninkindən də tərtəzə qalıb.

Gün Günəş oğlu yenə də dediyini dedi:

—Gördüm ana, amma vallah:

Barmağı üzük yeridi,

Qolu bilərzik yeridi,

Ana, qonağım qızdı ki, qızdı!

Bu dəfə anası dedi:

—Oğul day, bircə çarə qaldı. Götür qardaşlığını get hamama. Deynən gecə bağda yatmışıq, toz-torpaq olmuşuq, gedək yuyunaq. Sənnən getsə, oğlandı, getməsə qız.

Gün Günəş oğlu qardaşlığının yanına gəlib dedi:

—Qardaş, bu gecə bağda açıqlıqdə yatmışıq, toz-torpağa batmışıq. Gəlsənə bir hamama gedək.

Qız fəndinin baş tutduğunu görüb ürəyində sevindi. “Yaxşı ki, gecə hazırlığımı görmüşəm.” Oğlana dedi:

—Lap yaxşı fikirləşmişən, qardaş! Elə mən də hamama getmək istəyirdim, amma üzlü qonaq olub sənə zəhmət verməyə utanırdım.

Qardaşlığının belə danışlığı Gün Günəş oğlunu lap arxayınlasdırırdı. Onlar analarının hazırladığı boğcanı götürüb hamama getdilər. Amma qız ürəyində allaha yalvarırdı ki, bir vəsilə salsın, canını qurtarsın. Hamamin qənşərində qərib bir kişi görən kimi qız boğcasını qardaşlığına verib dedi:

—Qardaş, sən gir içəri soyun, mən də bu saat gəlirəm. Bu kişi bizim elliyə oxşayır. Onunla vətənə ismariş eləyim, atam-anam məndən nigaran qalmasın, bir az sizdə çox qalı.

Bu sözlər Gün Günəş oğlunu day da inandırdı. O boğçaları götürüb hamama girdi. İçəri girən kimi camadarlar onu soyundurub xəzinəyə saldılar. Sonra da kisə çəkməyə başladılar.

Gün Günəş oğlu hamamda qalsın, sənə xəbəri kimdən deyim, Sahibə-Soltan xanımdan. Qız canını qurtaran kimi qələmi alıb bir kağız yazdı, həmin qənşərinə gələn kişiyə verib dedi:

—Əmi, zəhmət olsa da, bu kağızı hamamçıya ver. Mənim işim tələsikdi.

Sonra kağızdan birini hamamin qapısına yapışdırıldı. Tələsik evə gəldi, bir kağız da darvazaya yapışdırıldı. Gün Günəş oğlunun anasına dedi:

—Ana, əməyini halal elə. Gün Günəş oğlu yol üstündə yolumu gözləyir, məni yoluzaq eləyəcək. Elə indicə yerlimizə rast olduq. Dedi ki, əmim bərk naxoşdu, atam ismarlayıb, məni istəyir.

Arvad bir söz deyə bilmədi. Nökəri çağırıldı, töyləni açıb atı ona verdilər. Sahibə-Soltan xanım arvaddan ayrılib özünü bağın barışına tərəf verdi. Axşamdan pünhan yerdə qoyduğu heybəsini atın tərkinə bağladı və “Ağamı allah saxlasın” deyib yola düşdü.

Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi yel oldu əsdi, yolun damarın kəsdi. Çox getdi, az dayandı, nə özünə dinclik verdi, nə atına. Amma yol üstündəki şəhərlərdən əmisinin oğlanlarını—Qəndahar ölkəsinin yeddi şahzadəsini də—pinəçini pinəçi yanından, aşpazı aşpaz yanından, papaqcını papaqcı yanından, dərzini dərzi yanından götürdü, əyin-başlarını düzəltdi. Hərəsinə bir köhlən at alıb verdi, götürüb

özüylə apardı. Günlərdən ən xoş günün birində gəlib Qəndahara çatdı. Elə o yerdə çatdılardı ki, əmisi ölhaöldədi. Atası qarnın tutub gəzir. El camaat qara geyib yas tutur. Axı yeddi şahzadə itmişdi, bir dərd idi, gözəl göyçək, ağıllı-kamallı, dilli-tavazlı Sahibə-Soltan getməyi də bir dərd olmuşdu. Çək ki, çəkəsən.

Şəhərə çataçatmayada saraya müştuluqçu getdi ki, gözünüz aydın şahzadələr də tapılıb, Sahibə-Soltan xanım da. Hələ üstəlik narinc-turunc da gətirib. Padşahın gözlərinə işıq gəldi. Zarafat deyil, yeddi oğul birdən tapılıb. Üstəlik namus məsələsiydi qız xayığının getməyi. Deyirlər namusu itə atıblar it də yeməyib. Qərəz nə başınızı ağradım! Təbil-nay vuruldu, bir kos-nağara çırpıldı ki, gəl görəsən. Qadir vəzir başının atılırlıyan qızının qənşərinə çıxdı. Vəzir-vəkil, naib-sərkər də şahzadələri və Sahibə-Soltan xanımı dövrəyə alıb saraya gətirdilər. Toy bayram başlandı. Sahibə-Soltan əmisinin yanına gəlib heybəsindəki narinc-turuncu ona verdi:

—Dərmanın bucuğaz olsun, əmi, ye!—dedi.

Padşah narinc-turuncdan yeyən kimi o saat sappasağ oldu. Qızdan əhvalatı soruşdu. Sahibə-Soltan xanım başına gələn əhvalatları əvvəlindən axırına kimi, mən sizə nağıl elədiyim təki əmisinə, atasına danışdı. Əmisi oğlanlarını harda, necə tapıb gətirdiyini də oğlanlar özləri danışdır.

Axırda Sahibə-Soltan xanım dedi:

—Əmi, ürəyinə dəyməsin! Kam almaq yaxşı şey deyil, amma sən bir vaxtlar mənim atamın ürəyimə dəymisən. Oğulsuz atamı kövrəltmisən. Amma indi özün də gördün ki, yeddi köpək bir iş görə bilmədi, yeddi qızın ən kiçiyi sənə narinc-turunc da gətirdi, yeddi oğlunu da.

Nadir padşah bu sözlərdən pozulmadı, dedi:

—Doğru deyirsən, qızım! Allah mənə cəza verdi. Mən pis zarafat eləmişəm. İstəkli qardaşımın ürəyinə dəymmişəm. Neynək, təki hər şeyin axırı xoşbaxlıq olsun, necə də ki oldu. Qardaş, sən də məni bağışla.

Onlar hər ikisi Sahibə-Soltanın alnından öpüb dedilər:

—“Aslanın erkəyi, dişisi olmaz” deyənlərə min rəhmət. İndi də gəlin toy-bayramımızı eləyək.

Bəli... Bütün Qəndahar şahzadələrinin tapılmağını, padşahın sağalmağını bayram eləməkdə olsun, sənə kimdən deyim, kimdən danışım, Gün Günəş oğlundan!

Camadar bunun başına bir-iki qab su töküb xəznədən çıxardıb kisəciyə vermişdi, canına kisə dəyən kimi narahatlığı artmağa başladı. Öz-özünə dedi: “Ey dili-qafil, mən elə onun oğlan, ya qız olmasını bilmək üçün hamama gətirmişdim, bəlkə elə aldanmışam.” Kisəciyə dedi:

—Əyşi, çıx bir gör mənim qardaşlığım niyə yubandı, soyunub gəlmədi? Qərib qonaqdı, inciyər-elər ha!

Kişi kisəni onun kürəyində qoyub hamamin qənşərindəki paltar soyunulan yerə keçdi, az keçmiş qayıtdı, dedi:

—Vallah, ay Gün Günəş oğlu, qardaşlığını tanımiram, paltar soyunulanda qərib adam görmədim. Boğça saxlayandan soruşdum, dedi: “Gün Günəş oğluna çatası bir kağız var. Bir qoca kişi gətirib verdi...”

Gün Günəş oğlu kisəcinin sözünün dalını eşidə bilmədi. Elə bil onu qaynar sudan çıxardıb soyuq suya saldılar. Cəld yerindən qalxıb başıalovlu boğça saxlayanın yanına cumdu. Naməni alıb oxudu, baxdı gördü “qardaşlığı” yazıb:

Qız gəldim, qız getdim, Gün Günəş oğlu!  
Hamıdan tez getdim, Gün Günəş oğlu!  
Narinc-turuncunu apardım, Gün Günəş oğlu!  
Dalımcən gələsən, Gün Günəş oğlu!

Gün Günəş oğlu naməni oxuyub qartardı, day necə geyindiyini bilmədi. Haray hara çatacaq!

Hamamdan çıxanda, gördü qapının ağızına həmin kağızdan vurulub:

Qız gəldim, qız getdim, Gün Günəş oğlu!  
Hamıdan tez getdim, Gün Günəş oğlu!  
Narinci-turuncunu apardım, Gün Günəş oğlu!  
Dalımcən gələsən, Gün Günəş oğlu!

Gün Günəş oğlu başıalovlu özünü evə çatdırıldı. Darvazalarının da qənşərində həmin namədən birini gördü. Qopardıb içəri girdi.

—Ana can, qız hanı?  
—Hansı qız, ay bala?  
—Qardaşlığım qız imiş, ana can! Axı mən sənə dedim ki:

Barmağı üzük yeridi,  
Qolu bilərzik yeridi,  
Ana, qonağım qızdı.

—Nə danışırsan, ay bala? Elə indicə sənin qənşərincə xəbər verdi ki, sən onu yolda gözləyirsən. Əmisi azarlıdı, ismarlayıblar onu.  
—Yox, ana! Bunlar hamısı kələkdi. Bunu al oxu.—deyib naməni anasına verdi. Arvad alıb oxudu, gördü yazılıb:

Qız gəldim, qız getdim, Gün Günəş oğlu!  
Hamıdan tez getdim, Gün Günəş oğlu!  
Narınc-turuncunu apardım, Gün Günəş oğlu!  
Dalımcı gələsən, Gün Günəş oğlu!

—Ana, mən getdim, ev-eşikdən muğayat ol.

Arvad dedi:

—Ay bala, sən onu hardan, necə tapacaqsan? Nə mazarat qız imiş!  
—Elə mənə də xoş gələn mazaratlığıdı. Mənim bağıma quş quşluğu ilə səkə bilməsin. İndi bir qız xeylağı gəlsin, məni tovlaşdırıb, boynuma da deyin qoysun getdin? Onda mən gərək Gün Günəş oğlu olmayıam. Onu tapmasam, ləçəyi başıma olsun!

Gün Günəş oğlu bu sözləri deyib hazırlaşdı. Altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, köhlən ata suvar oldu, nə qlinc qurşadı, nə qalxan götürdü, dedi: “Ay qız, nə adını, nə kimliyini bilmirəm. Bağımdan təkcə narınc-turunc aparmamışan, ürəyimi də ovlayıb aparmışan, ay zələm! Sən kələknən gəlmışdin, mən səni kələknən axtarıb tapam gərək. Yoxsa dilim yanında gödək olar.”

Oğlan ata mindiyini gördü; at yeldən qanad taxdı, seldən axar götürdü. Sürdü atın çaparını, qirdi yerin damarını. Bir də gözünü Qəndahar şəhərində açdı.

Gəlib bir karvansarada özünə, adına layiq hücrə tutdu, nökər tutdu. Sonra da nökərini göndərib bir dənə xırdavatçı çantası aldırdı, bir dəst də köhnə libas. Öz-özünə fikirləşdi ki, “o mənə kələk gəlib, mən də onu kələk yolu ilə tapmaliyam. Yoxsa nə öz adımı bilirəm, nə atasının adını. Evlərini tanımiram. Kimin qapısını döyüm? Kimliyini kimdən soruşum? Yaxşısı budu şəhərə çıxıb qızlara xırdavat sataram. Bir-bir həyətlərini gəzərəm. Bəlkə allah rəhm elədi, tapa bildim. Bəs üzünü də görə bilməyəcəyəm axı! Eh, xırdavatçıdan kim yaşıñır? Birdən heç xırdavat alan olmadı?” Oğlan çox fikirləşdi, çox götür-qoy elədi. Dedi: “Hə, mən onu bircə gülüşündən tanıyaram, gərək elə xırdavat satam ki, çağıranda eşidənlər gülsün.” Belə fikirləşəndən sonra köhnə paltarı əyninə geydi, xırdavat çantasını boynundan asdı, küçəyə çıxdı, şəhəri gəzib xırdavat satmağa başladı.

Küçələri gəzdikcə, evlərə, imarətlərə, qapı-pəncərələrə tərəf boylanıb gözəl səslə oxuyurdu:

İynə alan, sancaq alan,  
Gülüşün, qızlar, gülüşün!

Onun əcaib-qəraib xırdavat satmağını eşidənlər doğrudan da gülüşürdülər.

Bir gün belə, beş gün belə. Günlərdən xoş günün birində Gün Günəş oğlunun yolu vəzir Qadirin imarəti qabağına düşdü. Bu vaxt Sahibə-Soltan xanım külafirəngidə əyləşib şəhərə tamaşa eləyirdi. Birdən tanış bir səs eşitdi:

İynə alan, sancaq alan,  
Gülüşün, qızlar, gülüşün!

Qızın ürəyi atlandı. Külafirəngidən əyilib aşağı baxanda nə gördü? Gördü ki, o igid Gün Günəş oğlu köhnə paltar geyib əyninə, boyundan da bir xirdavatçı qutusu asib, gözlərini imarətlərin dər-divarlarına gəzdirib, məzəli səslə oxuyur:

İynə alan, sancaq alan,  
Gülüşün, qızlar, gülüşün!

Qız o saat anladı ki, oğlan onu axtarır, onu deyib gəlib. Bu zəhmətlərə də onun xətri üçün qatlaşır. Amma Gün Günəş oğlunun geyimi, kecimi doğrudan da gülməliydi. Qız həm bu səbəbə, həmi də özünü sevgilisinə tanıtmaq üçün ürəkdən, bərk bir qəhqəhə çəkdi. Gün Günəş oğlu bu qəhqəhəni eşidən kimi başını qalxızb, külafirəngiyə tərəf baxdı. Sahibə-Soltan xanım cəld büruncəyinin üzünə çəkdisə də, oğlanın ovçu gözü onu aldı, nə aldı! Qız otaqda qeyb oldu. Gün Günəş oğlu yaxından keçən şəhərlilərdən birindən soruşdu ki, bu imarət kimindi. Ona Qadir vəziri nişan verdilər.

Gün Günəş oğlu xirdavat qutusunu həmin adama bağışlayıb, cəld karvansaraya daban aldı. Gəlib cirim-cindin əynindən çıxartdı. Hamama getdi, yuyunub arındı, faxır libas geyindi. Bir sini içinə ləl-cəvahirat yiğilmiş xonçanı nökərinin başına qoyub vəzirin sarayına yol aldı. O zaman padşahların, vəzirlərin qapısında iki daş kürsüsü olardı: biri elçi daşı, o biri də yolcu daşı. Pay istəyənlər yolcu daşını, pay gətirənlər elçi daşını süpürüb oturardılar. Gün Günəş oğlu da gəlib elçi daşını süpürüb oturdu. Oğlan burda oturmaqda olsun, sənə xəbəri kimdən verim, Sahibə-Soltan xanımdan.

Sahibə-Soltanın bacıları çoxdan ərə getmişdilər. Kimisi şahzadəyə, kimisi vəzirzadəyə, kimisi vəkilzadəyə, kimisi də xanzadə, bəyzadə, ağaçadədən birinə verilmişdi. Ev-eşik sahibi olmuşdu. Amma atası nə qədər eləyirsə də, onu istəyənlərdən birinə də könül vermirdi. Axırda atasına demişdi:

—Ata can, incimə, vaxtı gələndə özüm sənə deyəcəyəm.

Ata da qızını çox istədiyindən onun qəlbini toxunmurdu. İndi qız Gün Günəş oğlunun gəlməyini görən kimi, içəri keçib atasının yanına gəldi:

—Ata can, vaxtdı. Bir azdan sonra sənin qapında elçi daşını süpürüb bir oğlan oturacaq. O cavan—məşhur pəhləvan Gün Günəş oğludu.

Atası da başa düşdü:

—Nə deyirəm ki, qızım? Xoşbəxt ol! Elə ağılda da, igidlilikdə də bir-birinizə layiqsiz. Allah sizə yar olsun.

Bu vaxt nökər gəlib Gün Günəş oğlunun elçi daşının üstündə oturduğunu xəbər verdi. Vəzir əmr elədi. Gün Günəş oğlunu imarətin ən lətif bəzənmiş otaqlarından birinə apardılar. Xonçasını qəbul elədilər. Sonra vəzir özü onunla görüşüb danışdı, yanına salıb qardaşı Nadir padşahın qulluğuna apardı. Onun da razılığını alıb, Gün Günəş oğlu ilə Sahibə-Soltan xanimın kəbinini kəsdirmək üçün gün xoşladılar. Qazi gəldi, kəbini kəsdi. Nadir padşah onu ölümdən, oğlanlarını itgidən qurtaran istəkli qardaşı qızı üçün qırx gün, qırx gecə toy vurdurdu. Qul azad elədi. Sadağa verdi. Sonra da atası qızın cehizlərini qırx dəvəyə yükləyib, onları Gün Günəş oğlunun diyarına yola saldı. Burda da Gün Günəş oğlunun anası cavanlara toy busatı qurdurdu. Gün Günəş oğlu ilə Sahibə-Soltan ömürlərdən kam aldılar. Göydən üç alma düşdü: biri mənim, biri nəvəmin, biri də qulaq asanların.

---

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Veb üçün hazırladı: Ülviiyə Məmmədova

AZERİ.orga qoyuldu: yanvar, 2004